

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təşəbbüsü ilə Türkiyənin Ankara şəhərində, Türkstatda Keyfiyyətin idarə olunması və metaməlumatlar mövzusunda təcrübə mübadiləsi keçirilmişdir



Təcrübə mübadiləsi 19-21 dekabr 2012-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təşəbbüsü ilə Türkiyənin Ankara şəhərində, Türkstatda keçirilmişdir. Təcrübə mübadiləsinin əsas məqsədi Türkstatın son dövrlərdə beynəlxalq tədbirlərdə keyfiyyətin təmin olunması və metaməlumatlar sahəsində nümayiş etdirdiyi sistem haqqında daha ətraflı məlumatların əldə edilməsi, sistemin yaradılması ilə

bağlı həyata keçirilmiş praktik təcrübələrlə tanış olmaq, sistemin təşkilində informasiya texnologiyalarının tətbiqi ilə əyani tanışlıq olmuşdur.

Tədbir Türkstatın binasının toplantı zalında keçirilmiş və Dövlət Statistika Komitəsi tərəfindən Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsinin müdiri Yusif Yusifov, şöbə müdirinin müavini Ç.Əliyeva, aparıcı məsləhətçi A.Əliyev və BHM-nin Məlumat bazaları texnologiyalarının tətbiqi şöbəsinin rəis müavini K.Hümbətov, Türkstat tərəfindən isə 6 mütəxəssis iştirak etmişdir.

Türkstat mərkəzi və 26 regional ofisdən ibarət olmaqla 3421 nəfər işçi heyətinə malikdir. Mərkəzi ofisdə 20 struktur bölmə fəaliyyət göstərir, keyfiyyətin idarə olunması və metaməlumatlarla Qurumun Metaməlumatlar və standartlar idarəsi məşğul olur. İdarədə 25 nəfər işçi çalışır.

Tədbirin ilk günü məlumat verildi ki, Türkstat öz fəaliyyətini 5 illik proqram əsasında qurur və qanunvericiliyə və proqrama uyğun olaraq rəsmi statistika məlumatlarının toplanması, hazırlanması və yayılması ilə Türkstatdan başqa 37 digər nazirlik və təşkilat məşğul olur, inzibati mənbələrin rolu genişdir.

Türkstatda keyfiyyətin təmin olunması və metaməlumatlarla bağlı fəaliyyətin sistemləşdirilməsi, standartlaşdırma və proseslərin sənədləşdirilməsinə ilkin olaraq 1994-cü ildən başlanılmış, ISO 9001-2008 standartları ilə bağlı bir sıra işlər həyata keçirilmişdir. Son 3 il ərzində statistik proqramda əhatə olunmuş məsələlər üzrə 270 statistik işə (məhsula) dair statistik proseslər yazılmış, onların bir hissəsinin xəritələri və blok sxemləri çəkilmiş, standartlar müəyyənləşdirilmişdir.

Tədbirdə statistikanın sahələri və məhsullar üzrə proseslər yazıldıqdan sonra onların xəritələrinin və alqoritmlərinin proqramlaşdırılması və bu məlumatların statistika idarəsinin ümumi məlumat bazasına və informasiya sistemində inteqrasiyası



haqqında məlumat verildi. Vurğulandı ki, biznes proseslərin modelləşdirilməsi məqsədilə müxtəlif proqram paketləri araşdırılmış və ARİS-biznes arxitektura proqramına üstünlük verilmiş və istifadə üçün alınmışdır.

Azərbaycanda bu istiqamətdə həyata keçirilmiş işlər haqqında Dövlətstatkomun nümayəndələri tərəfindən tədbir iştirakçlarına məlumat verildi. Bu məqsədlə hazırlanmış slaydlar vasitəsilə birinci məruzədə keyfiyyətin təmin olunmasına



dair konseptual məsələlər, o cümlədən sistemin, proseslərin və məhsulların idarə olunması, ikinci məruzədə isə keyfiyyətin idarə olunması və metaməlumatlar sahəsində 2012 - 2013- cü illər üzrə fəaliyyət planı haqqında məsələlər ətraflı şəkildə diqqətə çatdırıldı.

GSBPM üzrə Türksatın təcrübəsi, eləcə də görüş müddətində fəaliyyətlərin ardıcılığının müşahidəsi göstərir ki, hazırkı vaxtadək

Azərbaycanda həyata keçirilən tədbirlər düzgün istiqamətləndirilmişdir. Belə ki, Azərbaycan GSBPM üzrə standartlar qəbul olunmuş, proseslər ümumiləşdirilmiş şəkildə Komitənin şöbələri üzrə yazılmış və proseslərin xəritələri təsdiq olunmuşdur.

Tədbirin sonuncu günü Dövlət Statistika Komitəsinin informasiya sistemləri, istifadə olunan proqramlar və məlumat bazaları ilə bağlı çıxışlar edildi və iştirakçılar məlumatlandırıldı. Metaməlumatlar, hesabatlar və məlumat bazaları sahəsində ölkə təcrübəsi haqqında iştirakçılara məlumat verildi, əyani şəkildə görüş iştirakçılarının diqqətinə çatdırıldı.